


“Göyərcin”in kitabxanası



Rafiq Yusifoğlu

**QUŞLAR DÜNYASI**

# GÖYƏRCİN

ISSN-0207-4710  
2012-ci il

6

**Əziz balalar, müəllimlərin, tərbiyəcilərin xahişi ilə quşlar haqqında jurnalımızın ayrı-ayrı saylarında verdiyimiz şeirləri bir yere topladıq. İstədik ki, həm quşlar haqqında yazılan şeirləri oxumaqla, həm də onların şəkillərinə baxmaqla qanadlı dostlarımızı yaxından tanıya, onları bir-birindən fərqləndirə biləsiniz.**

## RƏSSAMLAR:

### İlqar Fidan



## HÖRÜCÜ

Hörücü quş,hörücü quş,  
Yuvan bənzəyir fincana.  
Verdiyin meyvə tumuyla  
Balaların gəlir cana.

Hörücü quş, hörə-hörə  
Çevrilmişən hörücüyə.  
Dimdiyindən heç nə qaçmaz,  
Qənimisən cücü-müçüyə.

Hörücü quş,hörücü quş,  
Sən hörürsən, toxuyursan,  
Səsin qəlbimi oxşayır-  
Bülbül kimi oxuyursan...

## AĞSİNƏ QIRMIZIDİMDİK

Ağsinə qırmızidimidik,  
Qonaq gəldin bizim bağa.  
Özün dayansan da dimdik,  
Dimdiyin çıxib qabağa.

Başın qonur, qarnın qonur,  
Belin göydür, boğazın ağ.  
Qonmuşan quru budağa,  
Sanki çiçək açıb budaq.

## QAQAR

Qaqa bax, qaqara,  
Döşü qırmızı, qara...  
Elə bilmə boş durur,  
Tez-tez suya baş vurur...  
Uçub sulara qonur,  
Bu qaradır, o qonur...  
Ördəyə bənzəri var,  
Elə bil ki, ütündür...

Naxışları, zəri var...  
Bir gör nə qəşəng üzür! –  
Baxanın gülür üzü...  
Bu gözəl, zərif quşun  
Dimdikləri itidir,  
Sulara siğal çekir,  
Elə bil ki, ütündür...

## BALIQCIL ZƏRRİCƏ

Başına qarmı yağıb,  
A balıqcıl zərricə?  
Yaraşıqlı bir quşsan,  
Nöqsanın yox zərricə...

Bircə göz qırpmında  
Baliqları tutursan.  
Çeynəmkələ aran yox,  
Diri-diri udursan.

Elə ona görə də  
Adın qalib balıqcıl.  
Sanki balıq yeyəndə  
Üstünə səpilib pul...

Başında ağ cillər var,  
Belin göy, dösün sarı.  
Yolunu gözlöyirik,  
Uçub gel bize sarı...

## PIRTLASIQLƏLƏK

Ay sarı donlu  
Pırtlaşıqlələk,  
Hardan gəlirsən?-  
Bir danış bilək.  
Dimdiyin mavi,  
Ayağın sarı.  
Ay uçan çıçək,  
Gel bize sarı!

## QUTAN

Qutana bax, qutana,  
Gölde balıq tutana...  
Qutan var çəhrayıdı,  
Qutan var qvrımlılek.  
Suya baş vurmasa da,  
Balığa gəlir kelek.  
Yepyeke dimdikləri  
Elə bil kəlbəndi.  
Onların arasından  
Qurtulmaq çox çətindili...



## ÇOBANALDADAN

Baxma ki, balaca,  
Kiçik bir quşam,  
Bir vaxt çobanları  
Çox aldatmışsam.  
Kələyim baş tutmur  
Batmışam qəmə,  
Ancaq ki, sən mənə  
Acızsız demə!  
İndiki çobanlar  
Deyil ki, nadan  
Onları aldatınsın  
Çobanaldadan?!



Çobanaldadan



Şanapipik

Alabəzək bir quşsan,  
Pipiyan daraq kimi.  
Darayırsan onunla  
Saçlarını sən kimin?



Tovuzqusu

İndiyəcən mən onu  
Görməmişdim yaxından.  
Əlvan donu rəng alıb  
Sanki göy qurşağından.

Yüz quşa dəyişmərəm  
Onun bir lələyini.  
Rangiylə utandırar  
Dağların çıçayıni.

Nə qədər yağır yağışın,  
Nə var tovuz quşuna:  
Quyuğunu qaldırıb,  
Çətir edər başına.

Leylək



## A LEYLƏYİM, LEYLƏYİM

A leylüyim, leylüyim,  
Mən səninle neyləyim?  
Rəngin ağıdı, bəs niyə  
Dümaq qardan qaçırsan?  
Qiş qapını almamış  
Başqa yerə uçursan.  
Bahar gələndə isə  
Qayidarsan yaylağa.  
Nə olar, xoş gəlmisən  
Bizim çaya, çaylağa.  
De, uğduğun yerlərdə  
Nələr, nələr görmüsən?  
Köçərisən, bilişəm,  
Çox ölkələr görmüsən.  
Gözündə qalmayıb ki,  
Sənin arzun, muradın?  
Söylə görüm dünyada

Ən gözəl yer haradır?  
Qanadlarını çırılıp  
Bələ söylədi leylek:  
-Harda yaşayırsan,  
Ora gözəldir demək.  
-A leylüyim, leylüyim,  
Mən səninle neyləyim?  
Söylə, didərgin salıb  
Çovğun, soyuqmu səni  
Köçməkdən yorulmadın,  
Vətənin yoxmu sənin?  
-Dar gündə qanadlarım  
Köməyime yetəndir.  
Mən köçəri bir quşam,  
Qanadıram-vətəndir...

## BÜLBÜL

Bülbül cəh-cəh vuraraq  
Gül budağına qondu.  
Elə bil o, müğənni,  
Qızılqıl mikrafonu.

Bülbül



## SARIKÖYNƏK

Nə həsrət ilə  
Baxırsan mənə?  
Öz köynəyimi  
Verardım sənə.

Oğlan, incimə,  
Axı neyləyim?  
Çıxmir öynimdən  
Sarı köynəyim.



Sarıköynək

## AĞACDƏLƏN

Mən ağacları  
Əzizləyirəm,  
Cüclərini  
Temizləyirəm.  
Taniyarsınız,  
Ağacdələnəm.  
Kiçik olsam da  
Kara gələnəm.



Ağacdələn

## ALACƏHRƏ

Adım alacəhrədir,  
İpim var ki, əyirəm?  
Səhərdən-axşamacan  
Size neğmə deyirəm.  
Oxuyoram beləcə,  
Sözlerimi dinlə bir.  
Əyirdiyim nəğmədir.  
Mən də belə cəhrəyəm,  
Adım alacəhrədi,  
Özüm ala cəhrəyəm...

\*\*\*



Alacəhrə

## MEŞƏXORUZU

Ömür sürmüşəm  
Hər vaxt meşədə,  
Mənsiz darıxar  
Bil ki, meşə də!  
Mən genişliyi  
Məkan seçmişəm.  
Hara istəsəm,  
Uçub getmişəm.  
Meşədəkilər  
Söküldəndə dan,  
Mənim səsimə  
Qalxır yuxudan.  
Demə kiçikdir,  
Mən də böyükəm.  
Meşəbəyimiz  
Olmayan zaman  
Meşəbəyiymə.

Meşəxoruzu



Qaranqus

## QARANQUŞ

Yenə aydın səmada  
Qaranqusum süzəcək.  
Elə bil ki, qayçıdır  
Onun haça quyuğu,  
Buludları kəsəcək...



## DURNALAR

Bu ağ durna, bu boz durna,  
Bu da əntiq durnadı.  
Mən onlara şeir yazdım,  
Əllərim dinc durmadı...

Adamın könlü açılır  
Onlar qanad açanda.  
Üzər gülür, gözlər gülür  
Göydə durna uçanda...

Bu quşların xoş sorağı  
Düşübdür dildən-dilə.  
Onlar ox kimi süzürlər,  
Uçurlar eldən-elə...

Durnalar gözəl görünür  
Uçanda qatar-qatar.  
Hünerin çatırsa əgər,  
Onları geri qaytar...

## DURNA



## ARIQUŞU

Viziltıyla uçub getdi  
Görən kimi ari quşu.  
Zərərverən cüçüləre  
Divan tutdu ariquşu...

Sonra dedi ki, sən mənə  
Bənzətmə hər ayrı quşu!  
Ari tek zəhmətsevənam,  
Adım qalib ariquşu...

Başım qara, döşüm sarı,  
Gözlerimin altı dümağ.  
Elə bil ki qalstukdu  
Sinəmdəki qara zolaq.

Böcəyə yaxşı bəlliidir  
Mənim dimdiyimin gücü.  
Qarşında çətin dayana  
Bir həşərat, cücü-müçü...


## ARIQUŞU



## ƏRSİNDİMDİK

Ərsindimidik, ərsindimidik.  
Burda sakitcə durma san!  
Dimdiyini görməsəydim,  
Elə biliardım durnasan!

Xəmiri kündələməkçin  
Doğrayarlar ərsin ilə.  
Dimdiyin necə ərsindidi?  
Xəmirə dəyməyib hələ?



## ƏRSİNDİMDİK

## VAĞ

Nə durnayam, nə leylək,  
Vağam, vağam, vağam mən!  
Həm bozam, həm sariyam,  
Həm də ağam, ağam mən.

Dimdiyim ipiridir,  
Balıqları tuturam.  
Çeynəməyə vaxt hanı?-  
Dırı-dırı uduram.

Başımda qəşəng kəkil,  
Boynumda zolaq var.  
Mənə gözəllik verir  
Yaraşlıqlı zolaqlar.



## QARABATDAQ

Ora cumursan  
Hara batdaqqı.  
Onunçun adın  
Qarabatdaqqı?

-Yox-yox, qətiyyən  
Bu belə deyil,  
Mən dənizlərə  
Salmışam meyil.


Duran deyiləm  
Boynumu burub.  
Balıq tuturam  
Suya baş vurub.

Heç görmüsənmə  
Məni üzəndə?  
Qanad açaraq  
Göydə sözəndə?

Dözə bilmirəm  
Şaxtalı qışa.  
Ona görə də  
Köçəri quşam.



## QARABATDAQ



## VAĞ



## QARABATDAQ

## MAYGÜLÜ

Niye adın belədi,  
A maygülü, maygülü?  
Görənlər çəşib qalır,  
Belə olur may gülü?

Necə gəldi havaya  
Sovurmular ki, sözü.-  
Sən gülə bənzəyirsən.  
Baxanın gülür gözü...

Xəzərin sahilində  
İsti yuvan-evin var.  
Qaraboyun, bozboyun,-  
Neçə-neçə növün var.

Sən üzəndə elə bil  
Gül açır suyun özü.  
Sən uçanda elə bil  
Sevinir göyün özü.

Gör necə də qəşəngsən,  
A maygülü, maygülü!  
Baxıb gözəlliyyinə  
Ulduz gülür, ay gülür...



## MAYGÜLÜ

## QIZIL QAZ

(Flamingo)

Ay qızılqaz, qızılqaz,  
Şənин bənzərin olmaz....  
Söyle, hanı qızılı?  
Rəngin cəhrayımlı, ağ...  
Qanadının üstündə  
Qara ləlekələrə bax!  
Qəribə görkəmin var,  
Şəni görən qırmışdı...  
Ayaqların elə bil  
Suda bitən qamışdı.  
Əyri boynun elə bil  
Sual işarəsidir.  
«Qırmızı kitab» dasan,  
Elə bu da bəsindir...  
Axı şən nə işin  
Göydə, düzdə, yamacda?  
Qızıl kimi günlerin  
Keçsin Qızılıağacda.  
Dincilik, arxayıncılıq  
Yaraşır gözəl quşa.  
Bizim Azərbaycanda  
Arın-axrayın yaşa!

## QAZLAR

Gel səndə durbinle bax  
Sahilde gəzen qaza.  
Gedir o baş-bu başa  
Yanını basa-basa.  
Dənizlərdə, göllərdə  
Arxayıncı üzür o,  
Havada şahın kimi  
Qanad çalıb sürür o,  
Bu, boz qazdı, o, ağ qaz,  
Osa ağalın qazdı,  
Onlar tek ehtiyatlı,  
Həssas quşlar çox azdı.  
Tamaşadır qazların  
Qatarlanıb gəlməsi.  
Göydəndişmə deyildir  
«Qazdan ayıq» gəlməsi...

Rassam  
Fidan

## QIZIL QUŞ

Qızılqus şığıyanda  
Düşür nə kökə quşlar!  
Özü kiçikdir, ondan  
Qorxur yepiekə quşlar...

Məhv eləyir, dağdır.  
Onun birəcə çımdıyi  
Elə bil ki, neşterdir  
Əyri, iri dimdiyi.

Elə ki o şığıdı,  
Açıldı qızıl qanad.  
İri-iri quşları  
Boyayıq qızıl qana.

Əlinin üstə qonan  
Qızılquşdu, şahindi.  
Belə gözəl dostu var,  
Öyünməsin şah indi!?

Bax ondakı vüqara,  
Bax ondakı uçuşa.  
Caynağından qurtarmaq  
Qismət olmaz hər quşa.



## YAŞILBAŞ ÖRDƏK

Kim nə deyir qoy desin,  
Quşların qəşəngiyəm.  
Baxın mənə, elə bil  
Gözəllik çələngiyəm.

Sinəm şabalıdır,  
Başım yaşıl, boynum ağ.  
Ayaqlarım qırmızı,  
Sarı dimdiyime bax!

Ördəklər ördəyiyməm,  
Ucadır menim başım.  
Çilli-çilli, sarımtıl  
Olur ömür yoldaşım...

Göldə qoşa üzənde  
Şən bizi görəydin kaş!  
Ördəklər sultaniyam,  
Yaşılbaşam, yaşılbaş...

## ÖRDƏKLƏR

Gör nə qədər ördek var  
Bu dəryanın içində!  
Həresi bir ölgüde,  
Həresi bir biçimdə.

Gel onların fərqini  
Öyrənek yavaş-yavaş.  
Sarıdimdik, göydimdik,  
Yaşılbaş, qızızbəş...

Bu enlidimdik, osa  
Pazdimdikdi, yaxşı bax!  
Bu kekilli ördeye  
Çox yaraşır qara, ağ...

Bu qaragöz, o ağıöz,  
Baxanlar heyran qalır.  
Ördək var güləyəndi,  
Ördək var ki, fit çalır...

Ördək var, mərməri, boz,  
Ördək var ki, qaradır.  
Bizim ana təbiət  
Möcüzələr yaradır...

Belə gözəllik olar?-  
Baxan xəyalə dalar.  
Növbənöv ördəkləri  
Görənlər heyran qalır...



Yaşılbaş ördek



Qızıl qaz



**TURAC**

Bənzəsəm də kəkliyə  
Mən turacam, turacam.  
Yuvamın keşiyində  
Aylıq-sayıq duracam.

Əli silahlılardan  
Yaxşılıq gözləmirem.  
Həmişə yulğunluqda,  
Kol-kosda gizlənirəm.

Yaraşılıq bir quşam.  
Məne göz dikən çoxdu.  
Ehtiyatlı olmaqdən  
Başqa bir çarəm yoxdu.

Boynumda qonur zolaq,  
Yaraşılıq, cil-ciləm.  
Zəminin ortasında  
Elə bil ki bir güləm...

**KƏKLİK**

Qaqqıldayıb oxuyur,  
Kəkliyə bax, kəkliyə.  
Özü güldən qəşəngdi,  
Giribdir çiçəkliyə.

Ayaqları xınalı,  
Qanadı alabəzək.  
Qupquru yamaclarla  
Gəlişi vurur bəzək...

Tülküyə bax, şöngüyüb,  
Qulağını şəkəlyib.  
Kəklik çıxıb daşlığa,  
Qayalar çiçəkleyib...

Rəssam  
İlqar

**QIRQOVUL**

Xoşuma gəlmir mənim  
Qişın qarı, qirovu.  
Baharı çox sevirəm.  
Qırqovulam, qırqovul.

Nə rəng desən var  
məndə,  
Baxan heyrətdən donur.  
Qızılı, mavi, yaşıł,  
Qırmızımtıl, ağı, qonur...

Tüklərim rəngbərəngdir,  
Gözəllik çələngiyəm.  
Quşların sevimliyi,  
Quşların qəşəngiyəm.

«Qırmızı kitab»dayıq,  
Ovçular bizdən qaçırlar.  
Mən uçanda elə bil  
Gül-ciçək qanad açır.

Ancaq ehtiyatlıyam,  
Gündüz olsun, ya gecə,  
Qorxuram ki, upuzun  
Quyruğum ələ keçə...

**BİLDİRÇİN**

Tüküm sari, qonur, ağı,  
Gözəl görkəmimə bax.  
Sanki rəssam işləyib,  
Bədənim zolaq-zolaq...

Heç bilmirəm bu quşlar  
Nə görübər üçmaqdə?  
Mən uça bilməsəm də,  
Çox mahirəm qaçmaqdə...

Kəklikdən balacayam,  
Heç bilirsən necəyəm?  
Toyuq yanında görsən,  
Sanarsan ki, cüçəyəm...

Ancaq bu belə deyil,  
Cüçə yox, bildirçinəm.  
Məni görmək istəsən  
Biçinə gəl, biçinə...

Çox sevirəm zəmini,  
Güllüyü, çiçəkliyi.  
Darı sovuluncadı  
Bildirçinin bəyliyi...

**TƏQİBÇİ**

Beli qonur, döşü cil-cil,  
Xatırladır çiçəkləri.  
Təqib edir cüçüləri,  
Təqib edir çiçəkləri.

Ona görə bu quşlara  
Həmi təqibçi söyləyir.  
Həşəratları görəndə,  
Heç bilirsiniz neyləyir?

Birçə anda işə salır  
İti, neşətə dəməyini.  
Böcəklər çətin unuda  
Təqibçinin çimdəyini!

O, köçəri quş olsa da  
Yerdə qəşəng gəzə bilir.  
Qamışlıqda yaşasa da,  
Yaxşı uça, üzə bilir...

**SU FƏRƏSİ**

Gör nə çoxidur su fəresi,-  
Sanki bir güldür həresi.  
Qaça bilir, üzə bilir  
Qanad açıb süze bilir.

Heç bilirsən harda gəzir?  
Heç bilirsən necə gəzir?  
Qorxur alıcı quşlardan,  
Gündüz yatır, gecə gəzir...





## QARATOYUQ

Sanki kol-kosa  
Keşik çekirsən.  
Ora sekirsən,  
Bura sekirsən.

Giləmeyvədən  
Yeyib doyursan.  
Səs eşidəndə  
Qiqqıldayırsan.

Toyuq əfəldi,  
Sənsə ayişsan.  
Qara toyuq yox,  
Qaratoyuqsan.

Nəğmələrindən  
Ləzzət alıram.  
Sən oxuyanda  
Heyran qalıram...



## ZİĞ - ZİĞ


Yaraşılı bir quşsan,  
Kekillisen, qəşəngsən.  
Tükərin rəngbərəngdir,  
Niyə alabəzəksən?

Nə üçün cığıldamaq  
Gəlir səni xoşuna?  
Səs-küyün götürübür  
Bu meşəni başına.

Yoxsa cığıldayırsan  
Gelib səni görsünlər?  
Bəlkə qəlbindən keçir  
Sənə dən-su versinlər?

Onda niyə qorxursan,  
Onda niyə qaçırsan?  
Bir adam görən kimi  
Qanadlanıb uçursan.

Niyə hay-küy salırsan,  
Elə bil ki dardasan.  
Gizlənsən də, cığırın  
Xəbər verir hardasan.



## ÇİL QARATOYUQ

Yaraşışan  
Bizim çöllərin.  
Ağ sinəndə var  
Qara çillərin...

Nə qədər uçsan,  
Qanad çalsan da,  
Qaratoyuqsan,  
Çıl-çıl olsan da...

Ancaq öyünmə,  
Çıl qaratoyuq!  
Sən öz yerini  
Bil, qaratoyuq!



## SƏRÇƏ

Sərçəkimilər çıxdu,  
Ancaq sərcədən yoxdu.  
Eşələnir, dənlənir,  
Pırıldayı, şənlənir.  
Gəzir həyət-bacada,  
Cikkildəyir ucadan.  
Başlasa sərçə xoru,

 Rəssam  
İlqar

Səsdən özünü qoru,  
Bir fit çalsan, uçar o.  
Pırıldayıq aqar o.  
Köcməklə işi yoxdu  
Yeri qar alsa belə.  
O, çox dünyagörmüşdü  
Balaca olsa belə.



## QUQU QUŞU

Yaxşı tanıyan bu quşu,  
Kələkbazdı ququ quşu.  
Çox gözəldi, çox qəşəngdi.  
Sanki bir dəstə çıçəkdi.  
Xallı-xallı, çıl-çıldı o,  
Qanad çalan bir güldü o.  
Ancaq bala çıxarmağa  
Yoxdu zərrəcə həvəsi.  
Ayri quşun yuvasında

Yumurtlamağa tələsir.  
Özgəni zəhmətə salır.  
Gələn bu «ququ bələsi».  
Başqa yuvada «doğulub»  
Yaşayır ququ balası.  
Azadlığı sevir bu quş  
«Qifila, kiliđe gəlmir».  
Ona ana söyləməyə  
Adamin dili də gəlmir...



## TORAĞAY

Yenə də yaz gəlibdi,  
Güllər ətir qoxuyur.  
Torağaya baxın bir,  
Necə qəşəng oxuyur?

Başında kəkili var,  
Nazlı-nazlı səkir o,  
Taxıl zəmilerinə  
Sanki keşik çekir o.

Əcəb quşdu, siz onu  
Görməzsınız budaqda,  
Gizlənməyi asandı,  
Heç seçilmir torpaqdan.

Onun sevdiyi fəsil  
Bir bahardı, bir də yay.  
Ağacda yox, torpaqda  
Yuva qurur torağay.

Dimdiyindən yayınmaz  
Birça cüçü, bircə dən.  
Əfəl görünse belə,  
Diribaşdı sərcədən.

Hava soyulan kimi  
Dəstə ilə uçur o.  
Qiş qapını almamış  
Baş götürüb qaçıր o.  
Tezə bir yurd seçir o,  
İsti yerə köçür o.

Qaldı gələn bahara  
Torağayı gəlməsi  
Ancaq qulağımızdan  
Getmir onun nəgməsi...

## CAYDAQCÜLLÜT

Caydaqcüllüt, caydaqcüllüt,  
Nə gəzirsen çayda, cüllüt?  
Belə uzun dimdik olar?  
Hamı təbəssümle baxır.  
Bu qədər xirdaca bədən  
Neynir o boyda ayağı?  
Quyruğun haçdı bir az,  
Dimdiyin iynə kimidi.  
Xala bənzəyen gözlerin  
Xirdaca düymə kimidi.  
Sənin başın, döşün düməq,  
Belin, qanadın qaradı.  
Yenə havada uçursan,  
Söyle, səfərin haradı?  
-Ayağım uzun olmasa,  
Men necə gəzərem çayda?  
Ayağım uzun olmasa,

Kim deyərdi mənə çaydaq?  
Ancaq əyri ayaqlarım  
Uçan zaman dümdüz olur.  
Cüccü-müçünü görəndə  
Dimdiyim iti biz olur.  
Havalalar soyuyan kimi  
Qanadımı açıram mən.  
Narahatam, rahatlığın  
Arxasında uğoram mən.



## ÇAY İLBİZCÜLLÜT

Ay çay ilbizcüllütü,  
Üstün çilli-çillidi...  
Ömrün boyu gəzmisen  
Dadıl yem sorağında.  
Yaşamağı sevirsən  
Dayaz çay qıraqında.  
Sanardım bildirginsən  
Dimdiyin olsa qısa.  
Güpgüclü ayaqların  
Belə uzun olmasa...

Tənbəlcüllüt, tənbəlcüllüt,  
Bu cüccüñi tən böл, cüllüt!  
Yolunu gözləyir sənin  
Hər bir dəniz, hər göl, cüllüt.  
Dayanısan, nə haldasan?-  
Elə bil ki xəyaldasan...

## OXCÜLLÜT

Harda çoxlu yem olsa,  
Tez uçub ora qonur.  
Yaraşıqlı bir quşdur,  
Tükleri cil-cil, qonur...  
Uzun ayaqlarıyla  
O, nazlı-nazlı gəzir.  
Uçan zaman dimdiyi  
Qabaqda ox tək sözür.  
Xəzərin sahilində  
Mən görmüşəm çox cüllüt,  
Hamısından fərqlidi,  
Bizim böyük oxcüllüt,  
Bizim kiçik oxcüllüt.  
Quşları çox sevirik,  
Sənə zaval yox, cüllüt,  
Dimdiyini cüçülü  
Bataqlığa sox, cüllüt!  
Ox, cüllüt, ox, cüllüt!  
Oxcüllüt, oxcüllüt!



## ALACÜLLÜT

Alacüllüt, alacüllüt,  
Sağsağana bənzəyirsən.  
Qanadlanıb uçan zaman  
Göy üzünü bəzəyirsən.

Qırızımtıl, uzun, iti  
Dimdiyinin çoxdur gücü,  
Səndən qaçıq qurbağalar,  
Səndən qorxur cüccü-müçü.

Gözlerin sanki qan çekib,  
Hara dikilib nəzərin?  
Xoş gəlmisən sahilinə  
Bizim dalğalı Xəzərin!

Uşaqlar səni çox sevir,  
Alacüllüt, alacüllüt!  
Yuva qur bizim diyarda,  
Çıxar çoxlu bala, cüllüt.



## BÜLBÜLÜ İLBİZCÜLLÜT

Niyə belə adın var-  
Bülbülü ilbzicüllüt?  
Sən heç dinləmişənmi  
Bülbülü, ilbzicüllüt?

Dəyme onun xətrinə,  
İncidib bülbül kimi?  
Oxuya bilərsənmi  
Sən şeyda bülbül kimi?!



## İLBİZCÜLLÜT

Adın əzəldən bəri  
Olsa da İlbizcüllüt,  
Niyə səni görəndə  
Qorxur bəs İlbiz, cüllüt?

Adını kim qoyubdur?-  
Bənzəmirsen İlbez!  
Yaraşıqlı bir quşsan,  
Hər il qonaq gel bize.

Qalx, səmada süz, cüllüt,  
Ay dimdiyi biz, cüllüt!  
Yolunu gözləyirik  
Intizarla biz, cüllüt!



## DÜYMƏLİ DÖYÜŞKƏN CÜLLÜT

Düyməli cüllüt,  
Düyməli cüllüt!  
Nə qədər quş var  
Döyməli, cüllüt?  
Ömründən olmaz  
Döyükən kəm, cüllüt.  
Adın qalibdir  
Döyükən cüllüt.  
Dava, qalmaql  
Əbəsdir, əbəs.  
Niyə sakitsən,  
Döyüşmürsən bəs?  
Belə olmaz, ya döyükən  
Ya da adını dəyiş!

*Düyməli döyükən cüllüt*

## OTLUQ CÜLLÜTÜ

Sevir otluq cüllütü,  
Uç gel, otluq cüllütü!  
Ləzzət al gözəllikdən,  
Hər yan otlu, güllüdü...

## ÇİBİS BİBİKİNƏ

Boynun qara, sinən ağı,  
Qanadların göy, yaşıł.  
Uç, çibis bibikinə,  
Göydə quşlara qoşul.

Könlün isteyirsə, uç  
Suya düşsün şəkilin.  
Sanki dor ağacıdı  
Yaraşlıqlı kəkiliń.

Bələdsən bu quşların  
Sən cikinə-bibikinə.  
Adın da özün kimi  
Gözəldi-bibikinə.



## BOZCA

Dimdiklərin biz kimi,  
Başın kiçik qozcadı.  
Tüklərin rengbərəngdi,  
Adın niyə bozcadı?!

Ayağın, belin sari,  
Düşün-başın ağı-qara...  
Soyuğu sevməsən də,  
Yaraşqsan ağı qara...

Bilmirəm, nə görmüsən  
Qumluqda, qayalıqda?  
Sən gələndə gül açır  
Qumluq da, qayalıq da...



Çiğirğan  
çökükburun

## ÇİĞİRĞAN ÇÖKÜKBURUN


Çiğirğan çökükburun,  
Nə üçün ciğirirsən?  
Yoxsa hansı quşusa  
Köməyə çağırırsən?!

Yaraşlıqlı, gözəlsən,  
Görkəmin nə qəşengdi!  
Bədənin qonuru-boz,  
Başın alabəzəkdi...





Qarnının rəngi tünddü,  
Quyruğun ağı-qaradır.  
Qaşlarının ağılığı  
Bir gözəllik yaradır.

Eldən-elə uçursan,  
Qəlbində sonsuz maraq.  
Nə yaxşı ildə bir yol  
Bize gelirsən qonaq...

Uç gəl, ay çökükburun,  
Sevinsin bizim ellər.  
Yollarına göz dikib  
Muğan, yovşanlı çöllər.



Çiğirğan  
çökükburun



## ÇÖKÜKBURUN AĞQUYRUQ

Çiğirğan çökükburundan  
Bir az kiçik olsam belə,  
Ona meydan oxuyuram  
Uzun ayaqlarım ilə.

Belim qonur, döşüm bomboz,  
Qarnım qara, quyruğum ağı.  
Narinci, bozumtul, qara-  
Üstümdəki rənglərə bax!

Çökükburun ağquyruğam,  
Məni tanımırısan nədən?  
Qırmızı rəngim yoxsa da,  
"Qırmızı kitab"dayam mən ...



Çökükburun  
ağquyruq

## BƏZƏKLİCƏ

Bəzəklicə, bəzəklicə  
Sənə yaraşır bəzək nece?  
Başının, boynunun rəngi  
Yarı ağı, yarı qaradı.  
Dimdiyin qırmızı, qara  
Ayaqlarında sandı.  
(Baxanlar heyrətə gelir,-  
Gör Allah nələr yaradı!)  
Belin yaşıl rəngə calır,  
Bəzəklisən, düzəklisən.  
Görənlərin gözü gülfür,  
Quşsan, yoxsa çıxəkmisən?  
Bəzəklicə, bəzəklicə,  
Sənə yaraşır bəzək nece?



Səsyamsilayan  
cüllüt

## SƏSYAMSILAYAN CÜLLÜT

Səsləri yamsılamaq  
Gəlir sənin xoşuna.  
Min bir oyun açırsan  
Ovçuların başına.

Yamanca kəlekbazsan,  
Ay balaca cüllüt, sən.  
Səsini eşidənlər  
Bilmirlər ki, cülliutsən.

Gözləri par-par yanır,  
Sanırlar yekə quşsan,  
Qəşş edib güləcəklər  
Qəflətən göyə uçsan.

Ayiq ovçular düşməz  
Sən qurdüğün tələyə.  
Heyfləri gəlməzmi  
Atdıqları gülleyə?!



## HAÇAQUYRUQ

Ovu göydə edirəm,  
Torpaqda nə işim var!  
Qəpqəşəng qanadlarım,  
Yaraşıqlı döşüm var.

Gözəldi boynumdakı  
Qövsvari qara zolaq.  
Çənəmin altındakı  
Tükərin rənginə bax!

Quyruqlarım haçadı,  
Bunu görüb, duyublar.  
Ona görə adımı  
Haçaquyruq qoyublar.

Bu ki hörmətsizlikdi,  
Dost-tanışlar pərt olub.  
Quyruğuya tanınmaq  
Hamimizə dərə olub...



Haçaquyruq

## QUMLUQCA

Bir-birindən seçilir  
Bu quşlar – qumluqcalar.  
Qaradöş, qırmızıdır,  
Ağquyruq qumluqca var.

Sahildə veyillənmək  
Onlar üçün qaydadi.  
Biri sağsağan boyda,  
Biri sərçə boydadi.

Yorulanda onların  
Dadına qumluq çatır.  
Bu balaca quşların  
Adı da qumluqcadı...



Qumluqca

## GÖYƏRCİN

Adım çəkilən kimim  
Sevinir, üzlər gülür.  
Qanadlanıb uçanda  
Ürekler, gözler gülür.

Göyərcinəm, göyərcin,  
Neçə cüre növüm var.  
Hər parkda, xiyananda  
İsti yuvam – evim var.

Həmişə insanların  
Mənə baxanda gözü,  
Üreklerindən keçir  
Sühl kəlməsi, sühl sözü...

Gülümser baxışlarda  
Elə bil ki işiq var.  
Məni sevir böyükler,  
Məni sevir uşaqlar...


Göyərcin

## QULƏLƏK

Yurduma xoş gəlmisən,  
Ay dilələk, dilələk!  
Sənə gözel yaraşır  
Bu ağ paltar, bu lələk...  
Havada şüyirşan,  
Qu quşusan, qu quşu.  
Ancaq bəs sənə niyə  
Söyləyirlər su quşu?  
Üzə bilmirsən axtı  
Havada süzdüyün tək  
Qanad ağıb uçanda  
Olursan dumräg fişəng.  
Elə oxuyursan ki,  
Bu səda, bu nəğmə sirr...  
Həyatda birçə dəfə  
Səslənir qu nəğməsi...



Qulələk




## QAÇAĞAN

Yaraşıqlı bir quşam,  
Bax ağı-qara qaşıma.  
Yerdə gəzib ov etmək  
Gəlir mənim xoşuma.

Göydə yaxşı uçsam da,  
Ovu yerde tuturam.  
Dimdiyimə keçəni  
Asanlıqla uduram.

Sizin Muğan düzünü  
Gəzmışəm addim-addim.  
Yaxşı uça bilsəm də,  
Qaçagān qalib adımla...

Qaçagān

Alabaxta  
**ALABAXTA**

Elə bil ki dil açıb,  
Danışır alabaxta.  
Axi mənim nə işim  
Adamlar gəzən bağda?

Gizlənirəm həmişə  
Rahat, dalda guşədə.  
Parkda, xiyananda yox,  
Yaşayıram meşədə.

Göyümtül quş olsam da,  
Başım boz, boynum yaşı.  
Qırmızımtıl tüklərim  
Parlayır işil-işil...

Boynumda ağı ləke var,  
Qanadımda ağı zolaq.  
Pirildiyib uçanda  
Gözel görkəmimə bax...

Göyəncindən hem böyük,  
Hem də xeyli qəşəngəm.  
Donum göyqurşağı tek  
Boyanıb neçə rənge...

Qınamayıñ uçanda  
Mənə baxıb coşanı.  
Gözəllər gözəliyəm,  
Mənim kimi quş hanı?



Danqusu

**Qumru (Qurqur)**

## QUMRU (QURQUR)

Yaraşıqlı bir quşam,  
Layiqəm her tərifə.  
Göyərcindən kiçiyəm,  
Göyərcindən zərifəm.

Dimdikləri ipiti,  
Gözləri yumruyam mən.  
Alabaxta deyiləm,  
Qurquram – qumruyam mən.

Yer gəzirəm hündürdə  
Rahat yuva qurmağa.  
Qur-qur eləsəm belə,  
Mən deyiləm qurbağa.

Üzməyi bacarmıram,  
Gölmeçədə yox işim.  
Belim qonur rəngdədir,  
Boz-çəhərayıdır döşüm.

Açıb qanadlarımı  
Havada sürürəm mən.  
Yaxşı uçduğum kimi,  
Yaxşı da gəzirəm mən...

## DANQUŞU

A dan quşu, dan quşu,  
Oxuyursan uzaqda.  
Özün görünməsən də,  
Səsin getmir qulaqdan.  
İsa, Musa quşu da  
Söyleyirlər aldına-

İnsan olduğun günlər  
Həc düşürmü yadına?  
-İsa tapdır?  
-Musa yox!  
Birdən qəlbim üzüdü...  
Sən gecə oxuyursan,  
Adınsa dan quşudu...

İbtidai sinif şəxşirdələr  
və məktəbəqədər  
azyaşlı uşaqlar üçün  
aylıq jurnal

1958-ci ildən çıxır  
Təsisçi:

Azərbaycan Gənclər İttifaqı  
Baş redaktor:  
Rafiq Yusifoğlu

Redaksiya heyəti:  
Ağacan Əhmədov  
Zahid Xəlil  
İlyas Tapdıq  
Məhərrəm Qasımlı  
Qəşəm İsbəyli  
Günel Almaz

Məsul katib:  
 İlqar Mehdiyev

Bədii redaktor:  
Arif Hüseynov

Dizayner -rəssam:  
Kübra Salamova

Redaksiyanın ünvani:  
Bakı - AZ 1073,  
Mətbuat prospekti,  
529-cu məhəllə.  
Telefon: 439 08 53

Cəpa imzalanub: 04.04.12  
Sifariş: 1045  
Tiraj: 1500  
Kağız formatı: 60/90/118  
Çap vəraqi: 2,5  
Hesab-naşr vəraqi: 3,93  
Oiset əsaslı ilə çap olunub.  
Bakı  
“Azərbaycan” nəşriyyatının  
mətbəəsi  
Lisenziya № 022328



## AĞNAZ

Göydə uçan ağ nazdı,  
Bu, qaz deyil, ağnazdı,  
Dimdiyi yayda qara,  
Qişda olur sapsarı.  
Üst-başına ələnib  
Sanki dağların qarı.  
Beyaz tükləri gəlir.  
Ovcuların xoşuna  
Bəla olub həmişə  
Gözəlliyi başına.

## GÖYCƏQARĞA

Göycəqarğı, göycəqarğı,  
Yaraşıqlı, göycək qarğı.  
Rəngin yaşıl, göy, narinci-  
Elə bil gül çələngisən.  
Axı hayandan almışan  
Bu qədər qəşəng rəngi sən?  
Sanki hər yan gözəlləşir  
Sən gələndə bizim bağa.  
Bilmir hara uçub getsin,  
Özünə yer tapmır qarğı...  
Gözəlliyi görəndə  
Həsrət çəkir qarğı özü.  
Sənə zərrəcə yaraşmış  
Adındakı qarğı sözü...

## QIZLARQUŞU

Qanad çalıb göylərdə  
Uçanda qızlarquşu,  
Gözəlliyi öündə  
Gedir qızların huşu.

Tükləri rəngbərəngdi,  
Belə gözəl quş olar?  
Qanadı olsa, insan  
Uçub ona qosular.

Bu quşları gül sanıb  
Ari uçsa yaxına,  
Gərək ələm yiğisha  
Fəğanına, ahina!

Sanmayın mehribandı,  
Səmimi bu quşlar.  
Bal çəkən arıların  
Qənimidi bu quşlar...

## PAYIZBÜLBÜLÜ

Payızbülbülü, sənin  
Adını kim qoyubdur?  
Şirin nəğmələrindən  
Görəsən kim doyubdur?

Görəndə bənövşəni  
Ətir qoxumursanmı?  
Söylə, payızbülbülü,  
Yazda oxumursanmı?

Təki yemin bol olsun,  
Təki kefin saz olsun,  
Bülbül elə bülbüldür-  
Payız olsun, yaz olsun...

## QARANAZ

Bu quş uzaqdan gəlib,  
Dostlarına qoşuldu.  
Rəngi qırmızımtıldı,  
Qanadları yaşıldı...

Görün necə uzundu  
Ayaqları, dimdiyi!  
Qurbağanı kor edər  
Onun bircə dimdiyi.

Bu nazla gəzən quşun  
Adı da qaranazdı.  
Onun Qızılıağacda  
Ağböldə keyfi sazdı...

## BİRƏBITDƏN

Birəbitdən, balacasan,  
Elə bil ki, şabalıdsan.  
Yeyəndə cüçü-mütçünü  
Sən onları şabalıd san!

Birəbitdən, çıx get bağdan,  
Səni görsə, gülər meyvə.  
Özünü ver pöhrəliyə,  
Orda çoxdu giləmeyvə.

Belə kiçik quşmu olar,  
Birəbitdən, birəbitdən?  
Bir az böyü, bir az kökəl  
Yeyib dadlı birə, bitdən.  
Dörd yanı cüçü-mütçüdən  
Sən təmizlə bitdə-bitdə...



Qızlarquşu

Göycəqarğı



Birəbitdən



Payızbülbülü



Qaranaz



Ağnaz